

Nəzərə alın ki...

Vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda həmin borca müraciət edilmə tarixindən və müddətin uzadıldığı dövr ərzində faizlər hesablanmır.

Vergi orqanının qərarı ilə vergi borcunun ödənilməsinə möhlət verilən dövr ərzində vergi ödəyicisinin yeni vergi borcu yarandığı halda həmin vergi borcu Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada dövlət büdcəsinə ödənilir.



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Vergi öhdəliklərinin yerinə yetirilməsinə möhlət verilməsi mexanizmi təkmilləşdirilmişdir

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 01.01.2022-ci il tarixdən etibarən

Vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların (işlərin, xidmətlərin) təqdim edilməsi, dövlət sifarişinin yerinə yetirilməsi ilə əlaqədar sifarişçinin borclu olması (müvafiq arayışla təsdiq edilməklə) və təhlükə potensialı obyektlərdə baş verən qəzalarla əlaqədar vergi ödəyicisinə zərər dəyməsi ilə bağlı hallar vergi öhdəliklərinin yerinə yetirilməsinə möhlət verilən hallara aid edilmişdir.

Vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı ətraflı məlumatı “Vergi öhdəliklərinin yerinə yetirilməsi” adlı bukletdən əldə edə bilərsiniz.

BAKİ — 2022



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



Vergi borcunun məbləğindən və sahibkarlıq subyektlərinin ölçüsünə görə ateqoriyasından asılı olaraq borcun ödənilməsinə möhlət veriləcəkdir:

- ❖ Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu **2.000 manatdan 20.000 manatadək**;
- ❖ orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu **20.000 min manatdan 100.000 manatadək**;
- ❖ iri sahibkarlıq subyektinin borcu **100.000 manatdan 300.000 manatadək**.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər:

- ❖ borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- ❖ cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- ❖ vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi. Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.



Vergi ödəyicisi tərəfindən möhlət verilən dövr ərzində möhlət verilmiş borcun 75 faizi ödənilməsi halda vergi ödəyicisinin müraciəti əsasında **borcun ödənilməsinə** 6 aydan çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət 1 ildən, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi üzrə müəyyən edilən müddət isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Vergi borcunun ödənilməsinə möhlət verilməsi ilə əlaqədar müraciətin icrasından aşağıdakı hallarda imtina edilə bilər:

vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;

vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq yuxarıda qeyd edilmiş məbləğlərin aşağı həddindən az olduqda;

yalnız mövsümi xarakterli malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən və dövlət sifarişinin yerinə yetirilməsi ilə əlaqədar sifarişçinin borclu olması (müvafiq arayışla təsdiq edilməklə) ilə əlaqədar arayışı təqdim edən vergi ödəyicilərinin vergi orqanında uçotda olduğu müddət 3 ildən az olduqda.

